

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 99 (1947) 25 may 2019-cu il

(əvvəli ötən sayımda)

*İsfahan burda deyilsə də
yüz iynə boyu burdadır*

Bir gün bir yalançı-gopcu camaat arasında deyir:

-Bəs mən İsfahanda yüz iynə boyu tullanırdım.

Deyirlər ki, yüz iynə boyu tullanmaq mümkün deyil, bir az aşağı yen. Kişi inadından dönmür və hamını inandırmağa çalışır ki, o guya doğrudan da İsfahanda yüz iynə boyu tullanıb.

Onun sözünün doğru-yalan olduğunu öyrənmək üçün yüz iynə boyunu ölçüb deyirlər:

-İsfahan burda deyilsə də yüz iynə boyu burdadır. İndi gəl tullan görək, necə tullanırsan?

Kişi görür ki, yalanının üstü açıulaq, deyir:

-Yox, gedin İsfahani bura gətirin, mən orda tullanmışam.

Vəzir kişidən xahiş edir ki, bu tütəkdən birini də ona düzəlsin. Əvəzində iki kise qızıl verəcəkdir. Kişi evinə gəlir, həyətindəki qarğıdan bir tütək düzəldərək vəzire gətirir və iki kise qızıl alır. Vəzir tüteyi qoltuğunda gizlədir.

Bir dəfə şah ziyaflət təşkil edibmiş. Məclisin şirin yerində vəzir nə fikirləşirse qoltuğunda gizlətdiyi tüteyi çıxarıb çalar. Cır səs otağı bürüyür.

Şah əsəbi halda soruşur:

-Vəzir, bu nə hoqqadır ki, çıxarırsan?

Vəzir halını pozmadan deyir:

-Şah sağ olsun, özünü biçliyə qoyma, bu səninkindəndir.

Şah heç nə olmamış kimi deyib-gülsədə, bu tütək məsələsi onu rahat buraxmir, o saat bilir ki, bu arcac həmin yoxsul kişidən keçib.

Səherisi gün şah həmin yoxsul kişini gətirdir və soruşur:

-A kişi, bu nə məsələdir? Vəzir nə söyleyir?



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVI İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVI İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR



Söz sözü çəkər, arşın da bezi

Yaxud niyə belə deyirik?

Bu məsəldən müəyyən məqamlar da istifadə olunur.

**Əlinə bir düdük verdim
çala-çala getdi**

Bir yoxsul kişi ailə-uşaq yanında xəcalətindən nə edəcəyini bilmir. Çox götür-qoydan sonra fikirləşir ki, evdə belə üzüqara olmaqdansa ölmək ondan yaxşıdır. O, qəti qərara gəlir ki, şahın hüzuruna getsin, onun bir əncam çəksin.

Kişi səher tezdən şahın sarayına gəlir. Onu içəri buraxmaq istəmirlər. O, şahla vacib məsələ barəsində danışacağını bildirir. Onu şahın hüzuruna gətirirlər.

Şah kişidən nə üçün geldiyini soruşduqda kişi bildirir ki, bu sırrı şahdan başqa heç kim bilməməlidir. Həmi otağı tərk edir. Otaqda şahla yoxsul qalır. O, ölümünü gözünün qabağına getirərək şahın bütün nöqsanlarını, onun ədaletsizliyini, rəyyətin acliq və yoxsulluq içinde böyük olduğunu, saray adamlarının özbaşinalığını söyləyir. Şah bu sırrın bəyan olmaması üçün kişiye bir kise qızıl verir və tapşırır ki, bizim aramızdakı səhbət burdan kənara çıxmamalıdır. Kişi söz verərək qapıdan çıxır.

Çöldə vezir kişinin elindəki qızıl kisəsini görüb soruşur:

-Mən neçə ildir ki, şahdan bu səxavəti görməmişəm. Sən şaha nə verdin ki, əvezində bu qədər qızıl aldın?

Kişi vəziri aldadır:

-Mən ona bir sehri tütək verdim. Bu elə tütəkdir ki, hər nə istəsən düdük hazır edir.

Kişi deyir:

-Şah sağ olsun, vəzir çox qırsaqqız olub yaxamdan yapışdı ki, sən şaha nə verdin ki, bu qədər qızıl aldın? Mən də səninlə olan səhbətimi gizlədərək onun əlinə bir tütək verdim çala-çala getdi.

Bu məsəldən hər hansı bir şəxsin nəzər-diqqəitini əsas məsələdən yağındırmaq halları olanda istifadə edilir.

Dovşan gava, sən gava

Mahir bir ovunun son zamanlar əli gətirmir. O, sübh tezdən şər qarışana qədər xeyli gəzib dolanırsa d, qarışına hec nə cixmir ki, cixmir.

Bir gün ovçu adəti üzrə yeni ova çıxır. Xeyligəzib dolaşır, ancaq ovu yene uğursuz olur. O, tufəqini ziyninə salıb kor-peşiman üz tutur evinə sari. Hər şeydən əli üzülən ovçu tənəyə çıxarkən bir dovşanla üzbezər gelir. Kişi ha eləyib özünü düzəldənə qədər dovşan gözden itir. O vaxtdan dovşana gava sən gava məsəli işlədir. (Gav dağın arasındaki keçidə deyirlər)

Bu məsəldən təsadüfü, gözlənilməz görüşlərdə istifadə olunur.

**Şah Abbasın anası kimi
nə zarıyırsan?**

Şah Abbasın anası yataqda elə hey zarıyır. Hər gün bir nöker onu yüryəyə qoypub yelləyirmiş. Arvad da nə vaxt kefinə yerləssə, onda sakit olarmış. Yazıq nökerlər səhərə kimi onu yelləməkdən cana doyublarmış. Şah Abbas anasının üstünə loğman gətirir.

Loğman arvadın orası-burasın yoxlayandan sonra deyir ki, bu arvadın canı hələ suludu. O, buz baltası kimi sağlamadı. Onun heç bir xəstəliyi yoxdu.

Loğman Şah Abbası xəlvətə çəkib deyir:

-Anan ər kürrüyü eləyir.

Şah Abbas bir söz demir. Axşam düşəndə anası bir də başlayır ziğildəməgə:

-Ay oram ağrıyır, ovmaq gərəkdir. Ay buram ağrıyır, basdırmaq gərəkdir.

Şah Abbas özünü saxlaya bilmir:

-Ay ana, bu kürrüyün burax, əbəs yerə zarıma. Sənin o vaxtin deyil axı!

Arvad da arif adammış, oğlunun hansı simə vurdugunu başa düşür və bir də ziğildamır.

İndi də bir adam yersiz yerə vay-şiven qoparanda deyirlər:

-Şah Abbasın anası kimi nə zarıyırsan?

**Alıhümbətli mənəm,
inadkarlığı siz eləyirsiniz!...**

Sarılar obasının Alıhümbətli tayfasından bir kişi tarlada cüt sürürmüşt. Oba içinde də bu tayfa camaatına "inadkar" deyirlər.

O başa, bu başa öküzləri haylayan Alıhümbətli baxır ki, cüt yaxşı şumlamır, kotan yerə möhkəm ilişmiş. Yenidən haylayıb öküzləri tələsdirir. Baxır ki, öküzlər vec almayıbağır-ağır adımlayırlar. Kişi hirslenib bir-ki, öküzlərə çekir:

-Köpek oğlunun öküzləri, alıhümbətli mənəm, inadkarlığı siz eləyirsiniz!...

**Başını keçəl eləmə,
hər keçəlin taleyi bir olmaz**

Padşahın keçəl bir nökəri varmış. Keçəl çox işlek olduğundan padşahın adamları ona hörmət edirmiş. O, da heç bir qayğı çəkmədən keyfi çağ yaşıyır. Keçəlin qonşusu onun belə eyş-işrətdə dolanıdığını görüb ele bilir ki, padşahın keçəllərdən xoşu gəlir. Odur ki, kişi gedib başını keçəlin başı kimi qırxdırıb düzəltdirir və gəlir padşahın sarayının qabağına.

Bu zaman vəzirin adamları vəzirin arvadı ilə xosunlaşan keçəli tutmaq üçün küçəyə çıxır və bu kişini tutub döyə-döyə zindana salırlar.

Həmin vaxtdan da başqasını təqlid etmək istəyen, kor-koranə birisinin hərəkətlərini yamsılamaq istəyen adamlar üçün bu məsəldən istifadə edirlər.

Əsnək əsnək gətirər

Birisine qonaq gəlir. Ev sahibləri ona xüsusi qayğı göstərirlər. Çay-cörəkdən sonra başlayırlar səhbətə. Söz-sözü çəkgr, arşın bezi deyiblər. Səhbət getdikcə uzanır. Qonaq bərk yorulduğundan başlayır əsnəməyə. O əsnədikcə bir qırqada kırımışə oturmuş arvad da təsadüfən əsnəyir. Həm qonağın, həm də arvadın eyni vaxtda əsnəməsi kişinən şübhələndirir.

(ardı gələn sayımda)

**Toplayanı və çapa hazırlayanı
Faiq Şükürbəyli,
filologiya üzrə fəlsəfə doktoru**



ƏDALƏT •

25 may 2019-cu il